

# ABB ASC-də hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və kredit təşkilatlarına göstərilən bank xidmətləri üzrə

## TARİF CƏDVƏLİ

Xidmet növü	Tariflər			
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatla		
<b>Hesab açılması</b>				
<b>Bank hesabının açılması</b>	pulsuz			
<b>Hesab üzrə sənədlərin verilmesi</b>				
Hesab üzrə çıxarışların verilmesi	pulsuz			
Bank-məaliyyə sənədlərinin, o cümlədən çıxarışların suretinin verilmesi (hər bir sənəd görə)	Cari il - 2 AZN; evvelki iller - 10 AZN			
Arayışın verilmesi	10 AZN			
<b>Hesab əməliyyatları üzrə məlumatların ötürülməsi</b>				
SMS-məlumatlandırma	pulsuz			
E-mail məlumatlandırma	pulsuz			
<b>Nağd vəsaitin qəbulu və verilməsi</b>				
Hesabdan nağd vəsaitin verilmesi	0.5%	0.6%		
Hesaba nağd vəsaitin qəbulu bankın kassaları vasitəsilə	pulsuz			
Müşterinin digər filialda/şöbədə hesabına nağd vəsaitin qəbulu	0.05% (min. 1 AZN, maks. 50 AZN)	0.05% (min. 1 USD ekv., maks. 50 USD ekv.)		
İstifadəyə yararsız eskinasların qəbulu və dəyişdirilmesi	5%			
Metal püllərinin qəbulu və dəyişdirilmesi (100 AZN-dən çox olduqda)	5%			
Nağd vəsaitin alınması üçün üçüncü çek kitabı (25 vərəq)	6 AZN			
Nağd vəsaitlərin və qiymətlərinin inkassasiyası	razılaşmaya əsasən			
<b>E-Manat ödəniş terminallarında</b>				
Hesabda nağd vəsaitin mədaxili	pulsuz			
Gündəlik mədaxil limiti	15 000 AZN			
<b>Köçürmələr</b>				
<b>Bankdaxili köçürmələr</b>				
Müşterinin bir filialda/şöbədə olan hesablarına köçürmə	pulsuz			
Müşterinin digər filialda/şöbədə olan hesabına köçürmə	0.02% (min. 1 AZN - maks. 20 AZN)	0.02% (min. 1 USD ekv. - maks. 20 USD ekv.)		
Diger bankdaxili köçürmə	0.05% (min. 1 AZN - maks. 50 AZN)	0.05% (min. 1 USD ekv. - maks. 50 USD ekv.)		
<b>Respublikadaxili köçürmələr</b>				
Anı Ödəniş Sistemi vasitəsilə	0.1% (min. 1 AZN - maks. 50 AZN)	-		
XÖHKS vasitəsilə	0.1% (min. 1 AZN - maks. 50 AZN)	-		
AZİPS vasitəsilə	0.15% (min. 3 AZN - maks. 100 AZN)	-		
Respublikadaxili vəlvət köçürməsi	-	0.1% (min. 1 USD ekv. - maks. 50 USD ekv.)		
İcra edilmiş köçürmənin arasdırılması	10 AZN	10 USD ekv.		
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklerin edilmesi	5 AZN	5 USD ekv.		
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	5 AZN	5 USD ekv.		
<b>Respublikadan kənarə köçürmələr</b>				
Köçürmə	-	0.30% (min. 30 USD ekv. - maks. 500 USD ekv.)		
Tecili icra edilen köçürmə (valyutalaşma tarixi xari iş günü olmaqla ilet)	-	0.20% (min. 10 USD ekv. - maks. 400 USD ekv.)		
"MBA-Moskva" banklarının müştəriyinə köçürmə	-	0.5% (min. 40 USD ekv. - maks. 600 USD ekv.)		
İcra edilmiş köçürmənin arasdırılması (xaric bankın xidmət haqqı da əlavə oluna biler)	-	50 USD ekv.		
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklerin edilmesi	-	50 USD ekv.		
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	-	10 USD ekv.		
<b>Mübadilə əməliyyatları (konvertasiya)</b>				
Bankın alış/satış mezonnesi ilə aparılan konvertasiya əməliyyatları	pulsuz			
<b>Elektron bankçılıq</b>				
İnternetBank xidmətinə qoşulma	pulsuz			
İnternetBank parol kalkulyator (aşarlarının) elde edilmesi Aşarların sayı bir və ya iki olduqda 2-dən çox olduqda əlavə hər açarı görə birdəfəlik ödəniş	pulsuz	30 AZN		
İnternetBank parol kalkulyator (mobil telefon)	pulsuz			
Xidmet növü	Tariflər			
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatla		
<b>Qarantya əməliyyatları</b>				
Qarantyanın açılması (Respublikadaxili Tender qarantiyası)	0.3% (min. 50 AZN ekv.)			
Qarantyanın açılması (Digər)	0.3% (min. 100 AZN ekv.)			
Şərtlərin dəyişdirilmesi (Respublikadaxili Tender qarantiyası)	50 AZN ekv.			
Şərtlərin dəyişdirilmesi (Digər)	100 AZN ekv.			
Məbleğin artırılması (Respublikadaxili Tender qarantiyası)*	0.3% (min. 50 AZN ekv.)			
Məbleğin artırılması (digər)*	0.3% (min. 100 AZN ekv.)			
Diger bankın kont-rəqarantiyası əsasında qarantyanın açılması	0.3% (min. 150 AZN ekv.)			
Diger bankın kont-rəqarantiyası əsasında açılmış qarantya məbləğinin artırılması	0.3% (min. 150 AZN ekv.)			
Qarantyanın avizolanması (Respublikadaxili)	0.1% (min. 50 AZN ekv. - maks. 300 AZN ekv.)			
Qarantyanın avizolanması (Respublikadankənar)	0.1% (min. 50 AZN ekv. - maks. 500 AZN ekv.)			
Qarantya üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması və ödənilmesi	0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)			
Prinsipalın müraciəti əsasında qarantyanın loşvi	50 AZN ekv.			
<b>Akkreditiv</b>				
Akkreditivin açılması	0.3% (min. 100 AZN ekv.)			
Şərtlərin dəyişdirilmesi	100 AZN ekv.			
Məbleğin artırılması*	0.3% (min. 100 AZN ekv.)			
Akkreditivin avizolanması	0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)			
Ödəniş	0.2% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)			
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	0.2% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)			
<b>İnkasso</b>				
Sənədlərin inkassaya qəbulu	0.1% (min. 100 AZN ekv.)			
Şərtlərin dəyişdirilmesi	50 AZN ekv.			
<b>Digər</b>				
ABB ASC-yə aid olmayan eşqərlər üzrə məlumat və sorğuların gönderilmesi, yönəldilmesi və s.	100 USD			
Qarantya və Akkreditiv üzrə sənədlərin ödənişsiz qaytarılması	100 AZN ekv.			
İtirilmiş sənədlərin surət və dublikatlarının verilmesi (her sənəd toplusu üçün)	100 AZN			
Yerli poçt xidmətləri (her sənəd toplusu üçün)	10 AZN			
Xarici poçt xidmətləri (her sənəd toplusu üçün)	70 USD			
<b>Kart əməliyyatları</b>				
Xidmet növü	Tarif			
Vəsaitin əmək haqqı kartlara köçürməsi	0.80%			

\* - "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Telimət"-in müddəələrinə uyğun

Xidmet növü	Tarif	
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatla
<b>Ödəniş kartlarının buraxılmasına görə illik xidmət haqqı (AZN il)</b>		
MasterCard Debit	VISA Classic / MC Standard	VISA Gold / MC Gold
illik - 10	illik - 10	illik - 30
VISA Platinum / MC Platinum	VISA Business / MC Business	VISA Business Gold
illik - 50	illik - 15	illik - 30
Gömrük kart (VISA Electron)		illik - 10
SahibKart		3 illik - 10
<b>Kart əməliyyatları</b>		
Kartın tecili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xirdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün)	10 AZN	
PIN-change (PIN kodun dəyişdirilmesi) xidməti	1 AZN	
Bloklaşmış PIN kodun bərpası	pulsuz	
"SMS xəbərdarlıq" xidməti	0.40 AZN aylıq (ƏDV ilə)	
Kart yararsız hala düşükdə və ya PIN-kodu unidulduqda kartın müddətindən asılı olmayaraq yenilə kartın verilmesi	5 AZN	
Kart müddətindən asılı olmayan səbəblərdən yararsız hala düşükdə (maqnit zələğinin və ya cipin oxunmaması, kart pastashının və ya PIN zərfinin avvalından yararsız olması) ödəniş kartının yenilənməsi	pulsuz	
Ödəniş kartı itirildikdə və ya uğurlandıqda yeni kartın verilmesi	Kartın növündən asılı olaraq bankın mövcud tariflərinə uyğun	
<b>Digər xidmətlərə görə komisyon haqları</b>		
Kartin tecili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xirdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün)	10 AZN	
PIN-change (PIN kodun dəyişdirilmesi) xidməti	1 AZN	
Bloklaşmış PIN kodun bərpası	pulsuz	
"SMS xəbərdarlıq" xidməti	0.40 AZN aylıq (ƏDV ilə)	
Kart yararsız hala düşükdə və ya PIN-kodu unidulduqda kartın müddətindən asılı olmayaraq yenilə kartın verilmesi	5 AZN	
Kart müddətindən asılı olmayan səbəblərdən yararsız hala düşükdə (maqnit zələğinin və ya cipin oxunmaması, kart pastashının və ya PIN zərfinin avvalından yararsız olması) ödəniş kartının yenilənməsi	pulsuz	
Ödəniş kartı itirildikdə və ya uğurlandıqda yeni kartın verilmesi	Kartın növündən asılı olaraq bankın mövcud tariflərinə uyğun	
<b>Depozit qutuların icarəsi (Bakı şəh. / Region)</b>		
Xidmet növü	Depozit qutuların icarəsi (Bakı şəh. / Region)	
Kiçik (0-20.000 kub. sm) (aylıq icarə haqqı)	15 AZN / 10 AZN (ƏDV dax.)	
Orta (20.000 kub. sm - 60.000 kub. sm) (aylıq icarə haqqı)	30 AZN / 15 AZN (ƏDV dax.)	
Böyük (60.000 kub. sm artıq) (aylıq icarə haqqı)	50 AZN / 30 AZN (ƏDV dax.)	
Seyfin açınan itiriləməsi/yararsız hala salınmasına görə cərimə (ƏDV dax.)	120 AZN	
Elektron depozit qutuların üçün nezərdə tutulmuş xüsusi plastik kartın itiriləməsi/yararsız hala salınmasına görə cərimə (ƏDV dax.)	20 AZN	